

**PREZİDENT İLHAM ƏLİYEV:
AZƏRBAYCAN İDMAN ÖLKƏSİDİR, AZƏRBAYCAN
İDMANÇILARI ÖZ GÜCÜ İLƏ SEÇİLƏN İDMANÇILARDIR!**



KONYA 2021

5. İSLAMİ DAYANIŞMA OYUNLARI
5th ISLAMIC SOLIDARITY GAMES



“İdman sahəsində hər birinizin fəaliyyəti, gördüyünüz işlər və əldə etdiyiniz nailiyyətlər Azərbaycan idmanının adını, şanını-şöhrətini yüksəldir”.
Heydər Əliyev



MÜBARİZ İBRAHİMOV ADINA MƏRKƏZİ İDMAN KOMPLEKSİ



Bakı, Xəzər rayonu,
Binə, Bolluq yolu

+99451 702 55 88

+99450 537 27 34



BINE.QESEBE.HOVUZ



**DÜNYA MEBELİ BİR ÜNVANDA,
BİR MƏKANDA!**

BİZİM
MEBEL ŞƏHƏRİ

www.bems.az



BAKİ-SUMQAYIT ŞOSSESİ
7-Cİ KM / RİYAD TİCARƏT MƏRKƏZİ

012 408-71-08;
050 358-35-75

SÜNİ OT

40mm

17m



+99450 888 03 53



www.vipsport.az



[vipsport.az](https://www.instagram.com/vipsport.az)



AZART EXCLUSIVE CAR STYLING

Azərbaycanda lüks sinif avtomobillərin yüksək keyfiyyətli tuningi, restaylı və bərpası.



• TUNING İŞLƏRİ
• EHTİYYAT HİSSƏLƏRİ
• RESTAYL - FACELIFT
• İNTERYER DİZAYN
• VİNİL İŞLƏRİ

• KARBON ÜZLƏNMƏ
• SƏS BOĞUCU SİSTEMİN YİĞİLMƏSİ
• AUDIO SİSTEM
• DİSKLƏRİN BƏRPASI
• DƏMİRÇİ İŞLƏRİ

• BATIQLARIN BƏRPASI
• RƏNGSAZ-MALYAR
• MÜHƏRRİK İŞLƏRİ
• ÇİLİNGƏR
• ELEKTRİK

• DİAGNOSTİKA
• ADAPTASIYA
• KİMYƏVİ TƏMİZLƏMƏ
• POLİROVKA
• KERAMİKA 9H PRO

📍 Address: AZ1001
Azerbaijan Baku
Faiq Yusifov 71,
(Narimanov keçmiş Pekin restoranının yanı)

📍 Address: AZ1001
Azerbaijan Baku
Yusif Vəzir Çəmənzəminli 5
(Olimpik Star idman kompleksinin yanı)

📱 azart_tuning
f tuningservice.az
🌐 www.az-art.az

☎ +99455 855 77 66
☎ +99450 978 55 55

BU SAYIMIZDA



**V İSLAM
HƏMRƏYLİYİ
OYUNLARI**

səh.6

**HEYDƏR ƏLİYEV FONDUNUN
VİTSE-PREZİDENTİ
LEYLA ƏLİYEVA
GÜLƏŞÇİLƏRİMİZİN
ÇIXIŞLARINI İZLƏYİB**




səh.27



**KONYADA
"AZƏRBAYCAN GÜNÜ"**

səh.28

**"NEFTÇİ" KLUBUNUN
İDMANÇILARI V İSLAM
HƏMRƏYLİYİ OYUNLARINDA
23 MEDAL QAZANIBLAR**



səh.30



**V İSLAM HƏMRƏYLİYİ
OYUNLARI DA TARİXƏ
QOVUŞDU**

səh.32

**PREZİDENT İLHAM ƏLİYEV
V İSLAM HƏMRƏYLİYİ
OYUNLARININ
İDMANÇILARI İLƏ
GÖRÜŞÜB**



səh.34



**BƏXTİYAR QULİYEV:
"MƏQSƏDİMİZ GƏNCLƏRİ
SAĞLAM HƏYAT TƏRZİNƏ
CƏLB ETMƏKDİR"**

səh.38

**MAHİR MƏMMƏDOV:
"FİDE KİMİ NÜFUZLU TƏŞKİLATA
VİTSE-PREZİDENT SEÇİLMƏYİM
AZƏRBAYCAN ŞAHMATININ
TƏNTƏNƏSİDİR"**



səh.40



**Elxan Səmədov -
PFL-in YENİ
prezidenti seçilib**

səh.41

**AZƏRBAYCAN
ÇEMPİONATININ
KOMANDALARI**



səh.42

SPORTSMAN

Baş redaktor:

Rəşad Qəmərsəhoğlu
əməkdar jurnalist
idman ustası

Ünvan: Bakı, Fətəli Xan Xoyski 10,
Tofiq Bəhramov adına
Respublika Stadionu
Telefon: 012 511 15 32
e-mail: sportsmagazine@mail.ru
www.sportsman.az

Jurnal Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyində qeydiyyatdan
keçmişdir. №1164

Müəlliflərlə redaksiyanın mövqeyi
uyğun gəlməyə bilər.
Reklamlarda gedən mətnlərə görə
jurnal məsuliyyət daşımır.

Jurnalda "AZƏRTAC" DİA-nın
materiallarından istifadə edilib.

Üz səhifədə:

Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev
və birinci xanım Mehriban Əliyeva
V İslam Həmrəyliyi Oyunlarının
qalib idmançıları ilə



V İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra qlobal pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsəduyğun hesab olundu.

İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib.

İkinci İslamiada 2017-ci ildə İranın paytaxtı Tehranda, üçüncü yarış isə İndoneziyanın Palembang şəhərində təşkil olunub.

Dördüncü İslam Həmrəyliyi Oyunlarına isə Azərbaycan ev sahibliyi edib. 2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır.



V İSLAM HƏMRƏYLIYI OYUNLARI

2017-ci il mayın 12-dən 22-dək Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları bütün İslam dünyası üçün mötəbər idman təntənəsi kimi nüfuz qazandı. “Bakı-2017” Oyunları Xəzərdən başlayan su səyahəti ilə start götürdü. Su aydınlıq, xeyir və bərəkət, həyat mənbəyidir. Elə həmin il, yəni, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi təbii ki, təsadüfi deyildi. Prezident İlham Əliyevin bu barədə Sərəncamında da qeyd olunduğu kimi, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub.

Qeyd etmək lazımdır ki, Azərbaycanın İslam aləmində qazandığı nüfuz sayəsində 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri

“İslam mədəniyyətinin paytaxtı” elan olunmuşlar. Hər iki şəhər böyük əzmkarlıq nümayiş etdirərək göstərilən etimadı doğrultmuşdur.

“Bakı-2017”də 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparıb. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldu. Qardaş Türkiyə 71 qızılla ikinci (195 medal), İran isə 39 qızılla (98 medal) üçüncü yerdə qərarlaşmışdı.

VI İslam Həmrəyliyi Oyunları isə 2025-ci ildə Kamerunun paytaxtı Yaundədə keçiriləcək.



Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan İslam Həmrəyliyi İdman Federasiyası və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iştirakı ilə Konya Böyükşəhər Bələdiyyə-

si Stadionunda keçirilən V İslam Həmrəyliyi Oyunlarının Açılış Mərasimində iştirak edib.

Cənab Ərdoğan mərasimi Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Şimali Kıbrıs (Kıpr) Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin

Tatar, Fələstin Baş naziri Məhəmməd İştıyye, Albaniyanın Baş naziri Edi Rama, Əlcəzairin Baş naziri Eymen bin Əbdürrəhman, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Əbdüləziz Bin Türki Əl Faysal Əl Səud ilə izləyib.

Açılış mərasimində ilk olaraq





rəqqaslar tərəfindən V İslam Həmrəyliyi Oyunlarının loqosu canlandırılıb. Oyunlar üçün xüsusi olaraq lalə formasında hazırlanmış loqo özündə 21 rəqəmini simvolizə edib. Loqoda, eyni zamanda, ərəb dilində "qardaş" sözünü bildiren "أخ" sözü də yer alıb.

Açılış mərasimi Qurani-Kərimin tilavəti ilə başlayıb. Protokol üzvləri stadiona gəldikdən sonra İstiqlal Marşı oxunaraq, Türkiyə bayrağı qaldırılıb.

Daha sonra oyunlarda iştirak edən ölkələrin nümayəndələri əlifba sırası ilə öz bayraqlarını daşıyaraq

stadiona daxil olublar. Azərbaycan atletləri bu sıralamada dördüncü idilər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva komandamızın üzvlərini hərərətlə alqışladılar.

Azərbaycanın üçrəngli bayrağını atlet Nazim Babayev və voleybolçu





Ayşen Abduləzimova aparırdı. Nazim Babayev Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Qış Universiadasının ikiqat qalibi, Yeniyetmələrin Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır. Ayşen Abduləzimova isə qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı, “Çağırış” kubokunun, “Qızıl Avropa” liqasının və IV İslam Həmrəyliyi Oyunlarının qalibidir.

Daha sonra adlarını Türkiyənin idman tarixinə qızıl hərflərlə yazdıran səkkiz atlet – cüdoçu Hülya Şenyurt, taekvondoçu Nur Tatar, güləşçi Yasemin Adar, karateçi Merve Çoban, ağır atlet Halil Mutlu, taekvondoçu Servet Tazegül və güləşçi Mehmet Akif Pirim İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) bayrağını meydana gətirdi.

ISSF-in bayrağı qaldırıldıqdan sonra idmançıların və hakimlərin andı qəbul edildi. İdmançıların adından paralimpiyaçı kamandan oxatan Öznur Cüre, hakimlərin adından isə velosiped idmanı üzrə

ədalət təmsilçisi Serkan Karademir and içdi.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Hüseyn İbrahim Taha və ISSF-in prezidenti Abdüləziz bin Türki el Faysal el-Suud çıxış ediblər.

Dövlət başçısı Ərdoğan oyunların açılış mərasimində “V İslam Həmrəyliyi Oyunlarının idman fəaliyyətlərinə start verərək, əməyi keçən hər kəsi təbrik edərək, hamıya uğurlar arzulayıb.

Ardınca V İslam Həmrəyliyi Oyunlarının proqramında yer alan 24 idman növünün 9 minillik tarixi olan Çatalhöyük mirasından ilhamlanaraq hazırlanan qrafika müşayiəti ilə ecazkar təqdimat nümayiş etdirilib.

Əsas qayəsi Mövlənə Cəlaləddin Ruminin “Biz birləşdirməyə gəldik, ayırmağa gəlmədik” olan açılış mərasimi maraqlı kompozisiyaların təqdimatı ilə davam etdi. “Salam

olsun!” kompozisiyası ilə Türkiyədən bütün İslam dünyasına salam göndərildi. “Həmrəyliyin gücü” kompozisiyasının əsas qayəsi odur ki, İslam dünyası bir-biri ilə qovuşur, birlik olur. Dünya müsəlmanları həmrəyliyin gücü ilə birləşir. Bu, İslam dünyasının dəyərlər düşüncəsi ilə birləşməsinin və həmrəyliyin göstəricisidir. “Elmin gücü” kompozisiyasında İslam dünyasının qızıl dövrü tərənnüm edilir. Bu hissədə dünya qaranlıq dövrünü yaşadığı bir zamanda İslam alimlərinin bütün insanlığa bu günümüze qədər gəlib çatan bəşəri irs qoymaları təbliğ olunur. “Hikmətin gücü” kompozisiyasında böyük bir mədəniyyətin paytaxtı, elmin və hikmətin diyarı, könüllərin görüş yeri olan Konyanın miras qalan əsərləri təqdim olunur, bu qədim şəhərin tarixinə səyahət edilir. “Könüllər şəhəri: Konya” kompozisiyasında isə İslam aləminin müdriklərinin uzun illər elm və hikmət axtarışlarından sonra Konyaya üz tutmaları və bu şəhərdə İslam mədəniyyətinin ən nadir incilə-



rini yaratdıqları tərənnüm olunur. “Eşqin gücü” kompozisiyasında bu gözəl diyarda kök salan hikmətli düşüncələrin öz bəhrəsini verdiyi, bu hikmətin və sevginin Konyanı “Könüllər şəhəri”nə çevirdiyi təbliğ edilir.

Daha sonra İslam dünyasının önəmli musiqiçilərindən olan Maher Zain 5-ci İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində mini konsert proqramı ilə çıxış edib.

İşıq şoularının və atəşfəşanlığın təşkil olunduğu gecədə rəqqaslar tərəfindən səhnəyə müxtəlif xoreografiyalar təqdim olunub. Xalq rəqsləri tamaşası böyük maraqla qarşılanıb.

İdmanın birləşdirici gücü ilə

həmrəyliyi inkişaf etdirməyi hədəfləyən V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Konya Böyükşəhər Bələdiyyəsi Stadionunda üç saat davam edən mərasimi canlı olaraq 42 min tamaşaçı izləyib.

Xatırladaq ki, yarışlarda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparıb. Oyunlar zamanı 483 dəst medal öz sahibini tapıb.

Azərbaycanı İslamiadada 281 idmançı təmsil edib. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar

və kişilər), karate, kikkoksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınaayıblar.

Qardaş Türkiyəni isə bu yarışlarda 461 atlet təmsil edib.

Oyunların məhz Konyada keçirilməsi də təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətəgahdır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahib bir şəhərdir.





V İSLAM HƏMRƏYLIYI OYUNLARINDAN 99 MEDAL 29-u qızıl, 36-sı gümüş, 34 bürünc

V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Avqustun 9-18-də keçirilən V İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparıb.

Azərbaycanı İslamiadada 281 idmançı təmsil edib. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikkboxinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınaıblar.

Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurub. Medallardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürüncdür.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak ediblər.

İlk medal

Necə deyirlər “gözü yolda, qulağı səsdə” olan xalqımıza medal sevincini yaşamaq yarışların ele ilk günlərində nəsib oldu. Avqustun 8-i Azərbaycan millisi Türkiyənin

Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazandı. İlk medal - əyarı da qızıl. Çəkicətmə yarışlarında çıxış edən idmançımız Anna Skidan, bütün rəqiblərini qabaqlayaraq bayrağımızı ucaltı. Əli də düşərli oldu. Annadan sonra nə az, nə çox düz 28 dəfə himnimiz səsləndirildi, 98 dəfə isə bayrağımız ucaldı. Əhsən Sizə! Burada sevimli Prezidentimiz İlham Əliyevin idmançılarla görüş-





güleşçilerimizdən 55 kq-da Eldəniz Əzizli, 67 kq-da Həsərət Cəfərov və 82 kq-da çıxış edən Rafiq Hüseynov yarışlarda rəqib tanımayaraq V İslam Həmrəyliyi Oyunlarının qalibi olublar.


Turnirdə 55 kiloqram çəki dərəcəsinə mübarizə aparan ikiqat Avropa və dünya çempionumuz Eldəniz Əzizli Özbəkistan təmsilçisi Jasurbek Ortikboyevi 10:1 hesabı ilə məğlub edərək qızıl medala sahib çıxıb.

Əsas gücümü ikinci hissəyə saxlamışdım. Rəqibimin parterdə mənə heç nə edə bilməyəcəyini

də söylədiyi bir fikri yada salmaq yerinə düşər: "Azərbaycan idman ölkəsidir, Azərbaycan idmançıları öz gücü ilə seçilən idmançılardır"!

Güleşçilerimizdən 23 medal

Azərbaycan güleşçiləri həmişə olduğu kimi bu dəfə də azarkeşləri sevindirməyi bacarıb. Pəhləvanlarımız 8 qızıl, 8 gümüş və 7 bürünc medal qazanıblar. Yunan-Roma



bilirdim. Bu sözləri V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güleşçisi Eldəniz Əzizli jurnalistlərə müsahibəsində bildirib. O, finaldakı rəqibi - özbəkistanlı Jasurbek Ortikboyevlə qarşılaşmasından danışmış. Rəqibin onun qolunu dişləmək istəməsinə münasibət bildiren idmançı deyib ki, güleşdir, hər şey ola bilər: "Dişi qoluma dəydi. Bunu təbii qarşılamaq və qıcıqlanmamaq lazımdır. Əks-təqdirdə nəzarəti itirə bilərsən. Əsas hədəf İslamiadada qələbə qazanmaq idi. Şükürlər ol-



Üçqat Avropa və dünya çempionu Rafiq Hüseynov qızıl medal uğrunda görüşdə Qırğızıstan idmançısı Kalidin Asikeyev ilə üz-üzə gəlib. İlk hissədə hesabda geri olan R.Hüseynov, sonradan əzmkarlıq nümayiş etdirərək 6:3 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Sərbəst güləşçilərimizdən isə 65 kq-da Hacı Əliyev və 74 kq-da çıxış edən Turan Bayramov Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıblar.

Dördüncü finalda üçqat Avropa və üçqat dünya çempionu olan Hacı, İran idmançısı Morteza Ha-

sun ki, arzuma çatdım".

E.Əzizli sentyabrda Serbiyanın paytaxtı Belqradda təşkil ediləcək dünya çempionatında qalib olmağı qarşıya məqsəd qoyduğunu bildirib: "Azərbaycanın yunan-Roma güləşi tarixində yalnız Fərid Mansurov ikiqat dünya çempionu adına layiq görülüb. Mən isə bu sevinci bir dəfə yaşamışam. Hədəf ikinci dəfə dünya çempionu titulu qazanmaqdır".

Güləşçimiz Həsərət Cəfərov finalda Qırğızıstan təmsilçisi Aman-tur İsmayilov ilə üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən idmançımız, V İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazanıb.



sanaliyə qalib gələrək yarımfinala adlayıb. Növbəti görüşünü özbəkistanlı Umidjon Jalolova qarşı keçirən pəhləvanımız xalçadan qalib ayrılıb və finala yüksəlib. Hacı Əliyev finalda albanıyalı Zelimxan Abakarova "tuşe" ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, güləşçimiz 2017-ci ildə Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanmışdı.

Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda güləşçimiz Turan Bayramov isə iranlı Firuzpuur Məhəmmədsadiq



ilə qarşılaşıb. Gərgin mübarizə əzminə keçən görüşdə Turan rəqibini 2:1 hesabı ilə məğlub edib.

Gümüş medalları komandamıza Murad Məmmədov (60 kq), İslam Bazarqanov (61 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Abubakr Abakarov (86 kq), bürünc medalları isə Əliabbas Rzazadə (57 kq), Əsgər Məmmədəliyev (65 kq), Hacımurad Ömərov (79 kq), Osman Nurmaqamedov (92 kq) və ən ağır çəkili pəhləvanımız Sabah Şəriəti (130 kq) qazandırılıb.

Qadın güləşçilərimiz Jalə Əliyeva, Leyla Qurbanova və Mariya Stadnik İslamiadanın qızıl medalı



maeva ilə qarşılaşıb. Rəqibini 10:0 hesabı ilə məğlub edən M.Stadnik V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Digər qadın güləşçilərimizdən Elis Manolova, Gözəl Zutova və Al-yona Kolesnik gümüş, Elnurə Məmmədova və Tatyana Omelçenko isə bürünc medalları komandamızın aktivinə yazmağı bacarıblar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva güləşçilərimizin çıxışlarını izləyib

Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Milli Olimpiya Komitəsinin (MOK) vit-

nı qazanıblar. Jalə Əliyeva (57 kq) həlledici görüşdə nigeriyalı Ester Kolavole ilə qarşılaşıb. Rəqibini 14:6 hesabı ilə üstələyən təmsilçimiz, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər güləşçimiz Leyla Qurbanova isə final görüşündə Özbəkistan idmançısı Aktenge Keunimjayevaya 6:1 hesabı ilə qalib gələrək, qızıl medala sahib çıxıb.

Qadın güləşçimiz Mariya Stadnik İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub. 50 kiloqram çəki dərəcəsinə mübarizə aparan titulu güləşçimiz də həlledici görüşdə Özbəkistan idmançısı Jasmina İm-





Kikboksçularımızdan 15 medal

24 idmançı ilə qatılan Azərbaycan kikboksçuları İslamiadanı 15 medalla başa vurublar. Bunlardan 3-ü qızıl, 5-i gümüş və 7-si isə bürünc medaldır. Bu nəticə ilə Azərbaycan V İslam Həmrəyliyi Oyunlarının kikboksinq yarışlarında ilk üçlükdə yer alıb. Birinci yeri 17 qızıl, 5 gümüş və 4 bürünc medal qazanan Türkiyə komandası tutub. İkinci yere isə 4 qızıl, 1 gümüş və 3 bürünc medalla Qazaxıstan yığması sahib olub.

se-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, MOK-un baş katibi Azər Əliyev və Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Rəşad Məmmədov izləyib.

Sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), qadın güləşçimiz Mariya Stadnik (50 kq) qızıl, Abubakr Abakarov (86 kq), Alyona Kolesnik (59 kq) gümüş, Əliabbas Rzazadə (50 kq) isə bürünc medala sahib olublar.





Oyunlarda Bəhram Rəcəbzadə (low kick, +91 kq), Fərid Ağamoğlanov (full contact, 63,5 kq), Anar Məmmədov (low kick, 57 kq) qızıl, Rəhim Əliyev (low kick, 71 kq), Camal Məmmədov (full contact, 54 kq), Ramal Aslanov (low kick, 75 kq), Saqi Salehli (full contact, 75 kq), Elvin Ağayev (full contact, 86 kq) gümüş, Amil Məmmədov (full contact, 51 kq), Ramiz Məmmədov (full contact, 60 kq), Elxan Əliyev (full contact, 71 kq), Arzuman Qədimov (low kick, 63,5 kq), Qəşəm Məmmədov (low kick, 67 kq), Bəy-



bala Quliyev (low kick, 86 kq) və Aysu Devrişova (56 kq) bürünc medala sahib olublar.

Qeyd edək ki, Azərbaycan kikkboxsinq millisinin bu il növbəti mötəbər yarışı da Türkiyədə olacaq. Belə ki, yığmamızı noyabrın 11-20-də Antalyada keçiriləcək Avropa çempionatı gözləyir.

V İslam Həmrəyliyi Oyunlarında kikkboxsinq yarışlarını izləyən WAKO-nun (Ümumdünya Kikkboxsinq Təşkilatları Assosiasiyası) prezidenti Roy Beykerə Azərbaycanın

milli geyimi təqdim olunub. İrlandiyalı mütəxəssisə milli geyimimiz Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti Orxan Əliyev tərəfindən verilib.

Görüşdə WAKO Avropanın I vitse-prezidenti və Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı, AKF-nin vitse-prezidenti və milli komandanın kapitanı Ramal Aslanov, baş katib İlkin Məsimzadə və Azərbaycanı İslamiadada təmsil edən beynəlxalq dərəcəli referi Aydın Ağabəyov iştirak edib. Daha sonra Roy Beyker, Orxan Əliyev və Salim Kayıcı birgə döyüşlərə baxıblar.



Cüdoçularımızdan 5 medal

Azərbaycanın kişi cüdo millisi V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Millimiz əvvəlcə Bəhreyn, yarımfinalda isə Tacikistan yığmalarını 3:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə isə komandamız meydan sahibi Türkiyə yığmasına 3:2 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.

Qadın millimiz isə Türkmənistanı 3:0 hesabı məğlub etsə də, dördüncü finalda Əlcəzair üzərində 3:2 hesabı ilə qələbə qazanıb.



Karateçilərımızdan 6 medal

Karateçilərimiz İslamiadanı 6 medalla başa vurublar. İdmançılarımızdan üçü finala vəsiqə qazansa da qızıl medalı yalnız İrina Zaretska (64 kq) qazana bilib. Pənah Abdullayev (84 kq) və Asiman Qurbanlı final görüşündə məğlub olaraq gümüş medal ilə kifayətlənməli olublar. Mədinə Sadıqova (55 kq), Roman Heydərov (kata) və Tural Ağalarzadə (67 kq) isə bürünc medala sahib çıxıblar.





qazanıb. Qazaxıstanlı və türkmənistanlı rəqiblərinə asanlıqla qalib gələn idmançımız, final görüşündə özbəkistanlı Kamran Nurullayevlə qarşılaşıb. Gərgin keçən döyüşdə Balabəy zədələnir. Buna baxmayaraq əsl əzmkarlıq nümayiş etdirən idmançımız əla bir fənd işlədərək V İslam Oyunlarının qalibi adını qazanmağı bacarıb.

Gümüş medalları komandamızın aktivinə 73 kq-da çıxış edən Nəriman Mirzəyev, 100kq-da çıxış edən Elmar Qasimov və 48 kq-da çıxış edən qadın cüdoçumuz Leyla Əliyeva, bürünc medalı isə Telman Vəliyev qazandırır.

Yığmamız bürünc medal uğrunda təsəlliverici görüşdə isə Seneqalı 3:1 hesabı ilə məğlub edib.

Fərdi yarışlarda cüdoçularımız 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq ümumi hesabda 3-cü pillədə qərarlaşıblar. Qızıl medalı təmsilçilərimizdən 60 kq-da çıxış edən Balabəy Ağayev



Taekvondoçularımızdan 5 medal

Azərbaycan taekvondoçuları V İslamiadanı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar. Fəridə Əzizova (67 kq) qızıl, Minayə Əkbərova (46 kq), Cavad Ağayev (68 kq) gümüş, Patimat Abakarova (49 kq) və Həşim Məhəmmədov (58 kq) isə bürünc medallara yiyələniblər.

Fəridə Əzizova: "İslamiada kimi mötəbər yarışda Azərbaycanın aktivinə qızıl medal yazdırdığım üçün çox sevinirəm. Bu, mənim üçün çox vacib idi. Yarış mənim üçün çətin keçməyib.



rimə söz vermişdim ki, mütləq medal qazanacağam. Hər zaman ki kimi hədəf qızıl medal idi. Çox sevinirəm ki, müəllimlərin etimadını doğrulda bildim. Azərbaycan himni səslənəndə göz yaşlarımı saxlaya bilmədim.

Qarşıda bizi məsul yarışlar gözləyir. Bu il keçiriləcək Qran-Pri və dünya çempionatı, eləcə də 2024-cü ildə Bakıda təşkil oluna- caq dünya çempionatına hazırla- şırıq. Əsas hədəf isə 2024-cü ildə keçiriləcək Paris Olimpiadasında yüksək səviyyədə çıxış etməkdir. Olimpiadada medal qazanmadan karyeramı yekunlaşdırmaq istə- mirəm".

Rəqiblərim İndoneziya, Mərakeş və İran id- mançıları olub. Digər yarışlarda onlardan daha güclü taekvondo- çularla qarşılaşmışam. Bakıda təşkil edilmiş İslam Həmrəyliyi Oyun- larında gümüş medal qazanmışdım. Burada isə qalib adına layiq görüldüm. Zədələndi- yimə görə məşqlərdə tam gücümle iştirak edə bilməsəm də, yarışda yüksək səviyyədə çıxış etməyi qarşıma məqsəd qoymuşdum. Məşqçilə-



Üzgüçülərimizdən 1 qızıl, 1 gümüş və 1 bürünc medal

Türkiyənin Konya şəhərində ke- çirilən V İslam Həmrəyliyi Oyunların- da Azərbaycan üzgüçüləri də uğurla çıxış ediblər. Ramil Vəlizadə finişə hamıdan tez çatıb. O, 200 metr mə- safəyə batterflay üsulu ilə üzmdə 01:58.26 saniyə nəticə göstərərək qızıl medal qazanıb.

Digər medalları isə komandamı- zın üzvü Məryəm Şeyxəlizadəxan- gah 50 və 100 metr məsafəyə bat- terflay üsulu ilə üzmə yarışlarında qazanıb.



**Qadın basketbolçularından ibarət
Azərbaycan millisi İslamiadanın qalibi olub**



Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 yığması V İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Millimiz qızıl medal uğrunda görüşdə Mali yığmasını 21:6 hesabla məğlub edib.

Kişilərdən ibarət 3x3 basketbol növü üzrə yığma komandamız isə İslam Həmrəyliyi Oyunlarında ikinci yeri tutub. Millimiz finalda Senegal komandası ilə qarşılaşıb. Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət yığmamız, gərgin keçən oyunun yekununda 16-21 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.





Şpaqa üzrə kişi komandamızdan qızıl medal

Şpaqa üzrə milli komandamız V İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.

Yığmamız yarışın yarımfinalında Özbəkistan yığmasına 45:32 hesabı ilə qalib gəlib. Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət kollektiv həlledici görüşdə İran millisi ilə qarşılaşıb. Rəqib komandanı 45:35 hesabı ilə məğlub edən millimiz İslamiadanın qalibi olub.





Sablya üzrə qadın komandamızdan qızıl medal

Sablya üzrə qadınlardan ibarət milli komandamız İslam Həmrəyliyi Oyunlarında final görüşünü uğurla keçirib. Yığma qızıl medal uğrunda qarşılaşmada Özbəkistan seçməsi ilə qarşılaşıb. Rəqibinə 45:34 hesabı ilə qalib gələn Azərbaycan, İslamiadının qalibi olub.

Sablya növündə qadınların şəxsi yarışları da idmançılarımız üçün uğurlu olub. Azərbaycan sablyaçısı Palina Kaspiaroviç finalda Türkiyə təmsilçisi İrina Şçuklaya 14:15 hesabı ilə uduzaraq gümüş medala layiq görülüb. Yarımfinalda Palina Kaspiaroviçə 9:15 hesabı ilə məğlub olan Səbinə Kərimova və İrina Şçuklaya 10:15 hesabı ilə uduzan Valeriya Bolşakova isə 5-ci İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazandı.





Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız qızıl medal qazanıb

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət bədii gimnastika üzrə qrup hərəkətləri komandamız İslamiadada qızıl medal qazanıb.

Komandamızın 3 lent və 2 topla çıxışı hakimlər tərəfindən 30,300 xalla qiymətləndirilib. Bütün rəqiblərini qabaqlayan yığmamız V İslamiadada birinci olub.

Bədii gimnastımız Zöhrə Ağamirova, gimnastlarımız Vladimir Dolmatov və İvan Tixonov İslamiadanın qızıl medallarını qazanıblar

Bədii gimnastımız Zöhrə Ağamirova Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının fərdi yarışlarında iki qızıl medala sahib olub. Təmsilçimiz lent və güzrlərlə çıxışında bütün rəqiblərini qabaqlayaraq birinci olub. Daha əvvəl isə Z.Ağamirova top və halqa ilə yarışlarda gümüş medal qazanmışdı.





Azərbaycan gimnastları Vladimir Dolmatov və İvan Tixonovdan qızıl medal

Azərbaycan yığmasının üzvü Vladimir Dolmatov isə aerobika gimnastikası üzrə kişilər arasında fərdi proqramda birinci yeri tutaraq, qızıl medala sahib çıxıb.



İdman gimnastımız İvan Tixonov da oyunların qızıl medalını qazanıb. 26 yaşlı idmançı dayaqlı tullanma üzrə hərəkətlərin icrasında bütün rəqiblərini üstələyib. Bundan əlavə İvan çoxnövcülük yarışlarında da gücünü sınayıb. Bu yarışmada isə idmançımız ikinci yerdə qərarlaşıb. Digər təmsilçimiz Nikita Simonov isə halqalar ilə hərəkətlərdə gümüş medal qazanıb.





Stend atıcılarımızdan qızıl medal

Azərbaycan komandası növbəti qızıl medalı stend atıcılığı növündə qazanıb. Belə ki, stend atıcılığı üzrə skeet qarışıq komanda yarışında Fuad Qurbanov və Nurlana Cəfərova cütlüyü V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.





Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva güləşçilərimizin çıxışlarını izləyib



Konya Texniki Universiteti-nin idman salonunda təşkil olunan yarışların medal uğrunda görüşlərini Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, MOK-un baş katibi Azər Əliyev və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Rəşad Məmmədov izləyib.

Sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), qadın güləşçimiz Mariya Stadnik (50 kq) qızıl, Abubakr Abakarov (86 kq), Alyona Kolesnik (59 kq) gümüş, Əliabbas Rzazadə (50 kq) isə bürünc medala sahib çıxıb.



KONYADA “AZƏRBAYCAN GÜNÜ”



Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları çərçivəsində avqustun 11-də “Azərbaycan günü” keçirilib. Atletlər kəndində təşkil olunan tədbirdə Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov, Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya komitələrinin nümayəndələri, idmançılar və könüllülər iştirak ediblər.

MOK-un baş katibi Azər Əliyev sonuncu İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirildiyini xatırladı. Qeyd edib ki, koronavirusla əlaqədar uzun müddət fasilədən sonra qardaş Türkiyədə, tarixi Konya şəhərində V İslam Həm-





rəyliyi Oyunlarına şahidlik edirik. Azərbaycanın Oyunlara 200-dən artıq idmançıdan ibarət böyük heyətlə qatıldığını söyləyən A.Əliyev deyib: "İdman heyətimizdə Olimpiya çempionları, bir neçə qat dünya çempionları, eləcə də gənc idmançılar var və onlar öz güclərini dünyaya nümayiş etdirirlər. Mən, həmçinin bu İslamiadanın yüksək səviyyədə təşkil olunmasına və burada bizə göstərilən qonaqpərvərliyə görə qardaş Türkiyədən olan təşkilatçılara öz dərin minnətdarlığımı bildirirəm".

Daha sonra tədbir bədii hissə ilə davam edib. Musiqili gecədə müğənni İsmayıl İsmayılzadənin ifaları, "Tərəkmə", "Cəngi", "Dərbəndi", "Naz eləmə", "Sarı gəlin" və "Tambourine" rəqsləri tamaşaçılar tərəfindən böyük hərarətlə qarşılanıb.

Sonda "Şuşa" musiqi qrupunun və Azərbaycan Dövlət Filarmoniyasının solisti Nurlanə Abdullazadənin ifaları ilə tədbirə yekun vurulub.






“Neftçi” klubunun idmançıları V İslam Həmrəyliyi Oyunlarında 23 medal qazanıblar

Azərbaycan komandasının V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada qərarlaşmasında “Neftçi” idman klubunun xüsusi yeri var. Belə ki, mötəbər yarışda “Neftçi” idman klubunun 30 yetirməsi mübarizə aparıb. Təmsilçilərimizin əldə etdiyi medallardan 23-ü “Neftçi”nin atletlərinə məxsusdur. Bu medallardan 12-si qızıl, 6-sı gümüş, 5-i isə bürüncdür. Qızıl medallara Hacı Əliyev, Turan Bayramov (hər ikisi sərbəst güləş), Eldəniz Əzizli, Həsət Cəfərov (hər ikisi yunan-Roma güləşi) və Balabəy Ağayev (cüdo) sahib olublar. Ülvü Qənizadə, Murad Məmmədov, Sənan Süleymanov (hamısı yunan-Roma gülə-

şi), Nəriman Mirzəyev, Könül Əliyeva (hər ikisi cüdo), Dadaş Dadaşbəyli (ağırliqqaldırma) gümüş, Telman Vəliyev (cüdo), Səbinə Kərimova (qılıncoynatma) və Ramiz Məmmədov

(kikboksinq) isə bürünc medala layiq görülüblər.

Əldə olunan medallardan doqquzunu isə idmançılarımız komanda yarışlarında qazanıblar.





V İSLAM HƏMRƏYLİYİ OYUNLARININ MEDAL CƏDVƏLİ

No	Ölkə	Qızıl	Gümüş	Bürünc	Cəmi
1	Turkey (TUR)*	145	107	89	341
2	Uzbekistan (UZB)	51	42	65	158
3	Iran (IRI)	39	44	50	133
4	Azerbaijan (AZE)	29	36	34	99
5	Kazakhstan (KAZ)	27	23	39	89
6	Morocco (MAR)	15	13	34	62
7	Indonesia (INA)	13	14	29	56
8	Bahrain (BHR)	9	7	7	23
9	Kyrgyzstan (KGZ)	8	8	15	31
10	Algeria (ALG)	7	12	23	42
11	Kuwait (KUW)	5	9	2	16
12	Turkmenistan (TKM)	4	6	13	23
13	Qatar (QAT)	4	3	5	12
14	United Arab Emirates (UAE)	3	2	5	10
15	Saudi Arabia (KSA)	2	12	10	24
16	Cameroon (CMR)	2	6	5	13
17	Uganda (UGA)	2	5	2	9
18	Jordan (JOR)	2	4	6	12
19	Malaysia (MAS)	2	1	4	7
20	The Gambia (GAM)	2	0	0	2
21	Nigeria (NGR)	1	3	1	5
22	Senegal (SEN)	1	1	5	7
23	Ivory Coast (CIV)	1	1	3	5
24	Oman (OMN)	1	1	2	4
25	Libya (LBA)	1	0	3	4
26	Burkina Faso (BUR)	1	0	1	2
26	Niger (NIG)	1	0	1	2
28	Pakistan (PAK)	1	0	0	1
29	Tajikistan (TJK)	0	3	5	8
30	Sudan (SUD)	0	2	1	3
31	Tunisia (TUN)	0	1	6	7
32	Lebanon (LBN)	0	1	3	4
33	Bangladesh (BAN)	0	1	2	3
33	Palestine (PLE)	0	1	2	3
35	Djibouti (DJI)	0	1	1	2
36	Albania (ALB)	0	1	0	1
36	Guinea (GUI)	0	1	0	1
36	Mali (MLI)	0	1	0	1
36	Togo (TOG)	0	1	0	1
40	Yemen (YEM)	0	0	2	2
41	Benin (BEN)	0	0	1	1
41	Guinea-Bissau (GBS)	0	0	1	1
41	Maldives (MDV)	0	0	1	1
41	Sierra Leone (SLE)	0	0	1	1
Totals (44 entries)		379	374	479	1232



V İSLAM HƏMRƏYLIYI OYUNLARI DA TARİXƏ QOVUŞDU

Avqustun 18-də Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib.

Bakı vaxtı ilə saat 21:00-da start götürən mərasim, Konyadakı 15 İyul Stadionunda təşkil olunub. Tədbirdə Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu və İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) prezidenti Abdülaziz bin Türki el Faysal el-Suud iştirak ediblər.

Əvvəlcə Konyanın tarixi, mədəniyyəti və turizm potensialından bəhs edən videoçarx nümayiş olunub. Sonra Türkiyənin Dövlət bayrağı qaldırılıb və İstiqlal Marşı səsləndirilib.

Oyunlarda iştirak edən 54 ölkənin bayrağı səhnəyə gətirilib.

Bağlanış mərasimində Azərbaycan nümayəndə heyətinin bayraqdarı İslam Həmrəyliyi Oyunlarının üçqat mükafatçısı, basketbol 3x3 milli komandasının üzvü Zaur Paşayev olub. Daha sonra yarışların iştirakçıları, o cümlədən Azərbaycan idmançıları stadiona daxil olaraq paradda iştirak ediblər.

V İslam Həmrəyliyi Oyunlarına dair videoçarx nümayiş etdirildikdən sonra könüllülərə təşəkkür ifadə olunub.

Çıxış edən Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu V İslam Həmrəyliyi Oyunlarını gözəl bir gecə ilə bitirdiklərini deyib: "Oyunlar bundan sonra da böyük həyəcan və coşqu ilə keçiriləcək. Bu yarış ölkələr arasında qardaşlığın möhkəmləndirilməsinə töhfə verəcək".





lənməsinə təkan verəcək. Bu Oyunlarda heç kəs məğlub deyil, qazanan qardaşlıq, birlik və bərabərlik oldu”.

İdmançıların Konyadan yeni dostluq və xatirələrlə ayrılacağını diqqətə çatdıran nazir bildirib ki, Oyunlar zamanı dövlət rəsmilərinin Konyada keçirdiyi görüşlərin ölkələr arasında əlaqələrin daha da inkişafına yeni imkanlar açacaq. Konya 2022-ci ilin ən böyük idman yarışına yüksək səviyyədə ev sahibliyi etdi.

V İslam Həmrəyliyi Oyunlarının gözəl xatirələrlə bitdiyini vurğulayan ISSF-in prezidenti Abdülaziz bin Türki el Faysal el-Suud isə deyib: "Bu yarışlarda idmançılar unudulmaz anlar yaşadılar. Yüksək qonaqpərvərliyə görə konyalıları minnətdarlığımı bildirirəm. İslamiadada 54 ölkədən 4 mindən artıq atlet birincilik uğrunda mübarizə apardı. Hamımız maraqlı və ədalətli yarışlara şahidlik etdik”.

Özündə sevgi, dostluq və bərabərliyi birləşdirən V İslam Həmrəyliyi Oyunlarına Konyanın böyük coşqu və uğurla ev sahibliyi etdiyini bildiren ISSF-in prezidenti Türkiyənin İslamiada tarixində yeni səhifə açdığını söyləyib, yarışın yüksək səviyyədə təşkilinə görə Prezident Rəcəb Tayyib Ərdəğana minnətdarlığını ifadə edib.

Möhtəşəm atəşfəşanlıqın müşayiəti ilə ISSF-in bayrağı endirilib.

Bağlanış mərasiminə Türkiyənin məşhur müğənnisi Kubatın ifasında konsert proqramı ilə yekun vurulub.

Sexavət Quliyev





Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüb.

Prezident İlham Əliyev:

- Əziz dostlar, əziz idmançılar.

Siz bir neçə gün bundan əvvəl Konyadan Vətənə qayıtmısınız, böyük qələbə ilə qayıtmısınız. Ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmısınız. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm və əldə edilmiş nailiyyətlərlə bağlı sizə öz təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, Azərbaycan xalqı sizinlə fəxr edir. Çünki bütün dünyaya bir daha göstərmisiniz ki, Azərbaycan idman ölkəsidir, Azərbaycan idmançıları öz gücü ilə seçilən idmançılardır.

V İslam Həmrəyliyi Oyunlarında dördüncü yerə layiq görülmək çox böyük nailiyyətdir. Bu nailiyyət onu göstərir ki, bizim əvvəlki uğurlarımız təsadüfi xarakter daşıyırdı. Bildiyiniz kimi, beş il bundan əvvəl Bakıda IV İslam Həmrəyliyi Oyunlarında komandamız birinci yerə layiq görülmüşdür. Bu da təbiidir. Çünki öz

doğma divarları həmişə idmançılara əlavə kömək göstərir. Bu dəfə isə çox gərgin mübarizə nəticəsində biz dördüncü yerə layiq görüldük. Onu da bildirməliyəm ki, Oyunlarda ölkələrin ən güclü idmançıları iştirak edirdilər. Bizim idmançılarımız 99 medal qazanaraq, - onlardan 29-u qızıl medaldır, - bir daha ölkəmizin gücünü göstərmişlər.

Onu da deməliyəm, bu da çox sevindirici haldır ki, idmançılarımız 19 idman növündə medallar qazanmışlar. Bu onu göstərir ki, idmanın bir çox növləri ölkəmizdə uğurla inkişaf edir. Əlbəttə ki, birinci yerdə, - əgər belə demək mümkündürsə, - güləşçilərdir, 23 medal qazanmışlar, onlardan 8-i qızıl medaldır. Bu da təbiidir. Çünki güləş bizim milli idman növümüzdür və biz güləşdə ənənəvi olaraq uğurlar qazanmışıq. İkinci yerdə gimnastikanın nümayəndələridir. Üç növ gimnastikada idmançılarımız 17 medal qazanmışlar, onlardan 8-i qızıl medal olmuşdur. Üçüncü yerdə qeyri-Olimpiya idman növü – kikkboxinq idmançılarıdır. Onların qazandıqları medalların sayı 15-dir. Onlardan 3-ü qızıl medaldır. Yəni, bu, doğru-

dan da böyük nailiyyətdir. Çünki bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və yenə də deyirəm, mübarizə çox gərgin keçib.

Mən sizinlə Oyunların açılış günündə Konyada görüş əsnasında əmin olduğumu bildirmişdim ki, siz ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz. Şadam ki, belə də oldu. Bir daha nəinki bütün müsəlman aləmi, bütün dünya idmançılarımızın gücünü gördü. Hər dəfə Bayrağımız qaldırılanda, Himnimiz səslənəndə hər bir Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir və hər qələbə bir daha bizim şöhrətimizi artırır. Mən sizinlə Konyada görüş zamanı demişdim ki, sizin üzərinizə əlavə məsuliyyət düşür. Çünki siz bu Oyunlarda qalib ölkəni təmsil edəcəksiniz. Bu, həm çox qürurverici amildir, eyni zamanda, böyük məsuliyyətdir. Bu məsuliyyəti dərk edərək siz ölkəmizi ləyaqətlə təmsil etmisiniz. Baxmayaraq ki, əfsuslar olsun, bəzi hallarda hakimlər sizə qarşı ədalətsiz olmuşdular, qərəzli olmuşdular. Mən imkan daxilində yarışları izləyirdim və görürdüm ki, bizim idmançılarımıza qarşı nə qədər böyük ədalətsizlik göstəri-



lir. Amma buna baxmayaraq, siz təmkinlə, həm özünü, həm də ki, məşqçiləriniz çox düzgün addımlar ataraq öz gücünüzü sübut etməyə çalışmısınız və buna nail olmuşunuz.

Bu Oyunlar qardaş ölkədə keçirilmişdir və əlbəttə ki, bizim idmançılar özlerini çox rahat hiss edirdilər. Hər bir idmançı özünü öz evindəki kimi hiss edirdi. Biz açılış mərasimində onun da şahidi olduq ki, Azərbaycan komandası stadionna daxil olanda bizim türk qardaşlarımız necə səmimi və hərarətlə idmançılarımızı qarşılamışlar. Elə bil ki, bizim komandamız Bakıda stadionna çıxıb. Bu, doğrudan da bir daha bizim xalqlarımızın nə qədər bir-birinə bağlı olduğunu göstərir. Onu göstərir ki, təkcə prezidentlər bir-birinə qardaş deyil, eyni zamanda, xalqlarımız, idmançılarımız qardaşdırlar. Orada - stadionda on minlərlə tamaşaçı Azərbaycan komandasını öz doğma komandası kimi qarşılamışdır.

Fürsətdən istifadə edərək Türkiyəni, onun idmançılarını həm Oyunların yüksək səviyyədə təşkil olunması, həm də ki, Oyunlarda

birinci yer tutması münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Onu da bildirməliyəm ki, bu Oyunların keçirilməsi, əlbəttə, böyük təşkilatçılıq məsələlərini də əhatə edir. Xatırlayıram, biz 2017-ci ildə o Oyunları hazırlayarkən bir çox təşkilatçı məsələləri həll etdik. Hər bir ölkə bu səviyyədə Oyunları keçirə bilməz. Konya Oyunları rəsmən Beşinci İslam Həmrəyliyi Oyunları sayılsa da, əslində, bu Oyunlar cəmi dörd dəfə keçirilib. Birinci Oyunlar Səudiyyə Ərəbistanında, ikinci İndoneziyada, üçüncü Azərbaycanda, dördüncü isə Türkiyədə. Amma rəsmən bu, beşinci Həmrəylik Oyunları sayılır. Yəni, demək istəyirəm ki, Oyunları keçirmək o qədər də asan məsələ deyil və burada Türkiyə tərəfi əlbəttə, çox yüksək qiymətə layiqdir.

Oyunlar artıq tarixdir. İdmançılarımız bu medalları əminəm ki, qürur hissi ilə daşıyaçaqlar. Ancaq indi biz gələcəyə baxmalıyıq, bundan sonra Azərbaycan idmanının inkişafı ilə bağlı hansısa addımlar atılmalıdır.

Siz də yaxşı bilirsiniz ki, son vaxtlar bir neçə federasiyada də-

yişikliklər baş verdi. Bu, təbii, bu, qaçılmaz idi. Çünki bəzi federasiyalarda mən görürdüm ki, artıq durğunluq hökm sürür, nəticələr əldə edilmir, bəzi idmançılarımız, ümumiyyətlə, beynəlxalq yarışlardan məhrum edilmişlər. Müvafiq beynəlxalq idman qurumları onları, bütövlükdə federasiyaları cəzalandırırdılar, bəzi hallarda əsaslı, bəzi hallarda əsassız. Amma əfsuslar olsun, bu hallar baş verib və görürdük ki, artıq yeni təkana ehtiyac var. Bu yaxınlarda federasiyalarda və eyni zamanda, Gənclər və İdman Nazirliyində baş vermiş dəyişikliklər əminəm ki, həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir, çünki nəticələr göz qabağındadır. Çünki idmana cavabdehlik daşıyan qurumlar idmançılarla daim bir yerdə olmalıdırlar, hər bir idmançını tanımalıdırlar, onun problemləri ilə məşğul olmalıdırlar. Mən görürəm ki edilmiş dəyişikliklər nəticəsində hazırda nəticələr də var və olacaq. Əsas odur ki, Azərbaycanın idman ictimaiyyəti belə mütəşəkkil qüvvə kimi bir nöqtəyə vursun. Hər zaman bu, diqqət mərkəzində olan məsələ

idi ki, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir nöqtəyə vursunlar, komanda şəklində fəaliyyət göstərsinlər və birlik olsun. Çünki mən 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentiəm və bilirəm, hansı ölkələrdə hansı proseslər baş verir. Bir çox hallarda idmana cavabdehlik daşıyan qurumlar arasında birlik yoxdur, əksinə, ziddiyyətlər var. Bizdə isə bu birlik var və bu, hesab edirəm ki, uğurlarımızın əsas şərtlərindən biridir.

Əlbəttə ki, peşəkar idmançıları yetişdirmək asan məsələ deyil və məşqçilər, idman mütəxəssisləri çox böyük əmək sərf edirlər, seleksiya işləri çox düzgün aparılmalıdır. Bizim bölgələrimizdə çox böyük istedadlar var, uşaqlar, yeniyetmələr, sadəcə olaraq, onları seçib tapmaq, idmana cəlb etmək lazımdır. Bu gün Azərbaycanda idmana və xüsusilə idmançılara olan münasibət əminəm ki, gəncləri, uşaqları da idman bölmələrinə gətirəcək.

Çünki həm idmanla məşğul olmaq üçün şərait var,- təkcə bölgələrdə 50-yə yaxın olimpiya idman kompleksi fəaliyyət göstərir, - biz Bakıda Avropa Oyunlarını, dünya çempionatlarını keçirmişik. Yeni, bütün imkanlar var və idman bölmələrinə gələn uşaqları seçib onları yetişdirmək lazımdır, həm güclü idmançı kimi, həm ləyaqətli vətəndaş kimi. Bu da çox vacib məsələdir. Mən çox şadam, çox sevinirəm ki, bizim idmançılarımız, ölkəmizi dünyada ləyaqətlə təmsil edən idmançılar məişətdə də nümunəvi davranışla fərqlənirlər. Bu, çox vacibdir. Həm təvazökarlıq, həm Vətənə bağlılıq, milli dəyərlərə bağlılıq, fiziki güc, mənəvi güc. Çünki fiziki güc, necə deyirlər, mənəvi gücü də gücləndirir.

Oyunlardan sonra isə əlbəttə ki, istirahət dövrü olmalıdır, amma çox çəkməməlidir, çünki qarşıda Yay Olimpiya Oyunları durur, o qədər də çox vaxt qalmayıb, cəmi 2 il qalıb. Ona görə yaxın aylarda artıq hazırlığa başlamaq lazımdır, ondan

sonra təsnifat turnirləri başlayacaq, komandamız formalaşacaq. Hesab edirəm ki, indi bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır. Mən əminəm ki, bütün idman qurumları burada da öz vəzifə borclarını bilirlər, yaxşı dərk edirlər və beləliklə, Yay Olimpiya Oyunlarında biz ölkəmizi ləyaqətlə təmsil edəcəyik.

Bir daha sizi ürəkdən təbrik edirəm - bütün komanda üzvlərini, medal qazanmış idmançıları, medal qazana bilməyən idmançıları. Mən onlara da deyirəm ki, peşman olmasınlar, hələ gələcəkdə bir çox yarışlar var. Sadəcə olaraq, Vətənə sevgi, öz peşəsinə sədaqət, yorulmaz fəaliyyət, hazırlıq lazımdır. Çünki hazırlıq olmadan heç bir nəticə olmur, nə siyasətdə, nə idmanda, nə həyatda. Siz artıq bir daha Azərbaycanın şöhrətini ucaltmısınız və necə ki, bu gün bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, idman arenalarında da dalğalanır, əminəm ki, əbədi dalğalanacaq. Bir daha sizi təbrik edirəm.





Bəxtiyar Quliyev:

"MƏQSƏDİMİZ GƏNCLƏRİ SAĞLAM HƏYAT TƏRZİNƏ CƏLB ETMƏKDİR"



İyulun 30-da Azərbaycan Strongmen Federasiyasının (ASF) 5 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə federasiyanın 5 illik fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olunub.

Çıxış edən ASF-in prezidenti Bəxtiyar Quliyev əldə olunmuş nailiyyətlər və gələcək planlar barədə danışıq edərək bildirib ki, 2017-ci ilin yanvarında təsis olunan ASF Dünya Strongmen Federasiyasının ölkəmizdəki rəsmi nümayəndəsidir. Federasiyanın məqsədi idmanın bu növünün ölkəmizdə kütləliliyinin artırılmasına nail olmaq və gəncləri strongmenə cəlb etməklə sağ-

lam həyat tərzinə həvəsləndirməkdən ibarətdir. Federasiyanın qeydiyyat reyestrində və Nizamnaməsində də göstərildiyi kimi, ölkəmizdə istənilən güc idman növünün inkişafına kömək etməkdədir. Azərbaycanda strongmenə həvəsi olan hər kəs bu idmanla məşğul ola, yarışlarda iştirak edə bilər. Bunun üçün federasiyanın tərkibində idman kompleksləri fəaliyyət göstərir.

Federasiya müxtəlif yarışlar keçirir, maarifləndirici seminarlar və s. tədbirlər təşkil edir. Eyni zamanda, federasiya istənilən güc idman növünün klub formatında yaradılmasına və fəaliyyətinə dəstək verir ki, bu da ölkəmizdə güc idman növləri ilə məşğul olan idmançıların sayının artmasına və inkişafına mühüm töhfə verir.

Federasiyanın indiyədək ölkə-





mizdə 2-si beynəlxalq olmaqla, 15 çempionat keçirdiyini bildiren B.Quliyev, ilk yarışın 2018-ci ildə "LogLift" hərəketi üzrə təşkil olunduğunu qeyd edib: "Ölkəmizdə idmana dövlət tərəfindən həmişə diqqət və qayğı göstərilir. İdmançıların sosial problemlərinin həll olunması istiqamətində mühüm addımlar atılır. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin respublikamızda idmanın inkişafı istiqamətində verdiyi tapşırıqlar yeni uğurlara və nailiyyətlərə təkan verir. Ölkəmizdə böyük idman yarışları yüksək səviyyədə təşkil olunur, idmançılarımız beynəlxalq arenada üçrəngli bayrağımızı dalğalandırırlar. Bütün bunlar Azər-



baycanın dünyada idman ölkəsi kimi tanınmasının göstəricisidir. Gənclər və İdman Nazirliyi də idmançıların yüksək səviyyədə hazırlıq keçməsi, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməsi üçün var gücü ilə çalışır".

ASF-i "Strict-curl" bölməsinin rəhbəri Camal Əhmədov 5 il ərzində görülmüş işlər, idmanın bu növünün daha da kütləviləşməsi istiqamətində atılacaq addımlar, bölgələrdə strongmenin inkişaf etdirilməsi üçün nəzərdə tutulan planlar barədə məlumat verib.

Sonra idmanın bu növünün inkişaf etdirilməsindəki xidmətlərinə görə bir qrup şəxs və yarışlarda fərqlənən idmançılar təltif



ediliblər.

Onu da qeyd edək ki, Azərbaycan Strongmen Federasiyasının prezidenti Bəxtiyar Quliyevə WS Dünya Strongmen Federasiyasında (WSF) vəzifə verilib. O, Ümumdünya Strongmen Federasiyasının vitse-prezidenti vəzifəsini icra edəcək. Beynəlxalq federasiyanın qərargahı Latviyada yerləşir. B.Quliyev, həmçinin həmin federasiyanın Strongfit komitəsinin rəhbəri olacaq.

Qeyd edək ki, Bəxtiyar Quliyev 4 vitse-prezidentdən biri kimi WSF-nin İcraiyyə Komitəsinin üzvlüyündə də təmsil olunacaq.

Xatırladaq ki, WSF-in rəhbəri latviyalı Vladislav Redikindir.

FIDE RƏHBƏRLİYİNƏ SEÇKİLƏR



Avqustun 7-də Hindistanın Çennai şəhərində təşkil olunan 44-cü Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi keçirilib. Ali şahmat qurumunda konqresin son günündə rəhbər vəzifələrə seçkilər reallaşmış.

Namizədlərin çıxışlarından sonra FIDE prezidenti və üç vitse-prezident postuna seçkilər keçirilib. Ən çox səs toplayan FIDE-nin hazırkı pre-

zidenti Arkadi Dvorkoviç 157 səsle seçkidə qalib gəlib və növbəti 4 il müddətinə ali şahmat qurumunun rəhbəri kimi işini davam etdirmək imkanı qazanıb.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, hindistanlı dünya çempionu Vişvanatan Anand növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçiliblər.

MAHİR MƏMMƏDOV: FIDE kimi nüfuzlu təşkilata vitse-prezident seçilməyim Azərbaycan şahmatının təntənəsidir

FIDE kimi nüfuzlu təşkilata vitse-prezident seçilməyim Azərbaycan şahmatının təntənəsidir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin uzun illər şahmata və şahmatçılara göstərdiyi yüksək qayğının nəticəsidir.

Bu sözləri Hindistanda baş tutan seçkilərdə növbəti dəfə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yerli rəsmi sayta açıqlamasında bildirib. O qeyd edib ki, ölkəmizdə keçirilən mötəbər idman tədbirləri, o cümlədən şahmat yarışları, həm də təcrübəli idman funksionerlərini formalaşdırıb. Artıq beynəlxalq təşkilatlar Azərbaycan idman funksionerlərini öz komandasında görmək istəyir.

M.Məmmədov FIDE kimi nüfuzlu təşkilata vitse-prezident seçilməsini Azərbaycan şahmatının qələbəsi kimi dəyərləndirib: "Batumidə seçkilərdə qələbə qazanan sonra Arkadi Dvorkoviç əvvəlcədən elan etdiyi proqram üzrə işləməyə başladı.



FIDE rəhbəri çox zəhmətkeş və şahmatı sevən insandır. Yeni layihələrlə əksər çempionatların mükafat fondu artırıldı, bir sıra təqaüdlər təsis edildi, mühüm layihələr həyata keçirildi. Arkadi Dvorkoviç dünya şahmat ailəsini birləşdirdi və şahmatın daha da populyarlaşması istiqamətində böyük işləri reallaşdırdı. Eyni zamanda, dünya çempionu Vişvanatan Anandın Arkadi Dvorkoviçin komandasında yer alması böyük dəstək idi. 2018-ci ildə 107 səsle qalib olan komandamız bu dəfə 157 səsle birincilik əldə etdi. Yekun nəticə FIDE-nin hazırkı rəhbərliyinin doğru yolda olduğunu göstərdi".

PFL-in YENİ PREZİDENTİ

İyulun 29-da AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının (PFL) konfransı keçirilib.

Konfransda PFL-in prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Sərxan Hacıyev və elitanın 9 klubunun nümayəndələri iştirak ediblər.

Avrokubok oyunlarına görə səfərdə olduğundan "Zirə" klubunun nümayəndəsi iclasda olmayıb. Konfransda PFL prezidenti Ramin Musayevin səhhəti ilə əlaqədar vəzifəsindən ayrılması məsələsinə baxılıb və qəbul edilib.

Daha sonra PFL prezidenti vəzifəsinə yeni seçkilər keçirilib. Elxan Səmədov yekdilliklə növbəti müddətə Liqaya prezident seçilib.

P.S. "Sportsman" bu münasibətlə Elxan müəllimi təbrik edir, ona can sağlığı, işlərində yeni-yeni uğurlar arzulayır.





“QARABAĞ”

Təmsil etdiyi şəhər: Ağdam

Yaranma ili: 1987

Rəngləri: ağ, göy

Prezident: Abdolbari Gözel

Baş məşqçi: Qurban Qurbanov (13.04.1973)

Uğurları:

Azərbaycan Premyer Liqası:

Çempion – 1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022

Gümüş mükafatçı – 1993/1994, 1996/1997, 2012/2013, 2020/2021

Bürünc mükafatçı – 2003/2004, 2009/2010, 2010/2011

Azərbaycan kuboku:

Qalib – 1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022

Finalçı – 1995/1996, 1997/1998, 1999/2000

Azərbaycan Premyer Liqasında çıxış etdiyi mövsüm: 31-ci

Stadion: “Azersun Arena”

Tamaşaçı tutumu: 4677 nəfər

Rəsmi sayt: <http://www.qarabagh.com/>





“NEFTÇİ”

Təmsil etdiyi şəhər: Bakı

Yaranma ili: 1937

Rəngləri: ağ-qara

Prezident: Kamran Quliyev

Baş məşqçi: Laurentiu Regekampf (Rumıniya, 19.09.1975)

Uğurları:

Azərbaycan Premyer Liqası:

Çempion – 1992, 1995/1996, 1996/1997, 2003/2004, 2004/2005, 2010/2011, 2011/2012, 2012/2013, 2020/2021

Gümüş mükafatçı – 2000/2001, 2006/2007, 2018/2019, 2019/2020, 2021/2022

Bürünc mükafatçı – 1994/1995, 1998/1999, 1999/2000, 2005/2006, 2007/2008, 2017/2018

Azərbaycan kuboku:

Qalib - 1994/1995, 1995/1996, 1998/1999, 2003/2004, 2012/2013, 2013/2014

Finalçı - 2000/2001, 2011/2012, 2014/2015, 2015/2016

Azərbaycan Superkuboku:

Qalib: 1993, 1995

Finalçı: 2013

Azərbaycan Premyer Liqasında çıxış etdiyi mövsüm: 31-ci

Stadion: “Bakcell Arena”

Tamaşaçı tutumu: 10260 nəfər

Rəsmi sayt: <http://neftchi.az>





“ZİRƏ”

Təmsil etdiyi şəhər: Bakı

Yaranma ili: 2014

Rəngləri: mavi-qırmızı

Prezident: Taleh Nəsimov

Baş məşqçi: Rəşad Sadıqov (16.06.1982)

Uğurları:

Azərbaycan Premyer Liqası:

Gümüş mükafatçı: 2015/2016

Bürünc mükafatçı: 2021/2022

Azərbaycan kuboku:

Finalçı: 2021/2022

Azərbaycan Premyer Liqasında çıxış etdiyi mövsüm: 8-ci

Stadion: Zirə İdman Kompleksinin stadionu

Tamaşaçı tutumu: 1200 nəfər

Rəsmi sayt: <http://fczire.az>





“QƏBƏLƏ”

Təmsil etdiyi şəhər: Qəbələ

Yaranma ili: 2005

Rəngləri: qırmızı-qara

Prezident: Fariz Nəcəfov

Baş məşqçi: Elmar Baxşiyev (03.08.1980)

Uğurları:

Azərbaycan Premyer Liqası:

Gümüş mükafatçı: 2016/2017, 2017/2018

Bürünc mükafatçı - 2013/2014, 2014/2015, 2015/2016

Azərbaycan kuboku:

Qalib: 2018/2019

Finalçı - 2013/2014, 2016/2017, 2017/2018

Azərbaycan Premyer Liqasında çıxış etdiyi mövsüm: 17-ci

Stadion: Qəbələ şəhər stadionu

Tamaşaçı tutumu: 3500 nəfər

Rəsmi sayt: <http://www.gabalafc.az/>





“SABAH”

Təmsil etdiyi şəhər: Bakı

Yaranma ili: 2017

Rəngləri: göy-ağ

Prezident: Maqşud Adıgözəlov

Baş məşqçi: Murad Musayev

(Rusiya, 10.11.1983)

Azərbaycan Premyer Liqasında çıxış etdiyi

mövsüm: 5-ci

Stadion: “Bank Respublika Arena”

Tamaşaçı tutumu: 13000 nəfər

Rəsmi sayt: <https://sabahfc.az>





“SUMQAYIT”

Təmsil etdiyi şəhər: Sumqayıt

Yaranma ili: 2010

Rəngləri: göy-ağ

Prezident: Riad Rəfiyev

Baş məşqçi: Aleksey Baqa (Belarus,
02.04.1981)

Uğurları:

Azərbaycan Premyer Liqası:

Bürünc mükafatçı - 2020/2021

Azərbaycan kuboku:

Finalçı: 2018/2019, 2020/2021

**Azərbaycan Premyer Liqasında çıxış etdiyi
mövsüm:** 12-ci

Stadion: “Kapital Bank Arena”

Tamaşaçı tutumu: 1517 nəfər

Rəsmi sayt: <http://www.sfc.az/>





“ŞAMAXI”

Təmsil etdiyi şəhər: Şamaxı

Yaranma ili: 1997

Rəngləri: qırmızı, ağ

İdarə Heyətinin sədri: Elçin Usub

Baş məşqçi: Vüqar Əsgərli (26.06.1984)

Uğurları:

Azərbaycan Premyer Liqası:

Çempion – 2007/2008, 2009/2010

Gümüş mükafatçı – 2008/2009, 2013/2014, 2014/2015

Bürünc mükafatçı - 2011/2012, 2016/2017, 2019/2020

Azərbaycan kuboku:

Qalib: 2017/2018, 2020/2021

Finalçı – 2004/2005, 2007/2008, 2008/2009, 2010/2011

Azərbaycan Premyer Liqasında çıxış etdiyi

mövsüm: 24-ci

Stadion: Şamaxı şəhər stadionu

Tamaşaçı tutumu: 2200 nəfər

Rəsmi sayt: <http://shamakhifc.az/>





“SƏBAIL”

Təmsil etdiyi şəhər: Bakı

Yaranma ili: 2016

Rəngləri: mavi, qara

Müşahidə Şurasının sədri: Əbdülgəni Nurməmmədov

Baş məşqçisi: Mahmud Qurbanov (10.05.1973)

Uğurları:

Azərbaycan Premyer Liqası:

Bürünc mükafatçı - 2018/2019

Azərbaycan Premyer Liqasında çıxış etdiyi mövsüm: 6-cı

Stadion: “ASCO Arena”

Tamaşaçı tutumu: 3200 nəfər

Rəsmi sayt: <http://sabailfc.az/>





“KƏPƏZ”

Təmsil etdiyi şəhər: Gəncə

Yaranma ili: 1959

Rəngləri: sarı-göy

İdarə Heyətinin sədri: İlqar Nadiri

Baş məşqçi: Yaşar Vahabzadə (08.04.1960)

Uğurları:

Azərbaycan Premyer Liqası:

Çempion – 1994/1995, 1997/1998, 1998/1999

Gümüş mükafatçı – 1999/2000

Bürünc mükafatçı – 1993/1994, 1995/1996

Azərbaycan kuboku:

Qalib - 1993/1994, 1996/1997, 1997/1998, 1999/2000

Azərbaycan Premyer Liqasında çıxış etdiyi mövsüm: 21-ci

Stadion: Gəncə şəhər stadionu

Tamaşaçı tutumu: 26000 nəfər

Rəsmi sayt: kapazpfc.az





“TURAN TOVUZ”

Təmsil etdiyi şəhər: Tovuz

Yaranma ili: 2015

Rəngləri: qırmızı-göy

Müşahidə Şurasının sədri: Oqtay Abdullayev

Baş məşqçi: Ayxan Abbasov (25.08.1981)

Azərbaycan Premyer Liqasında çıxış etdiyi mövsüm: 1-ci

Stadion: Tovuz şəhər stadionu

Tamaşaçı tutumu: 6500 nəfər





KARATE1

PREMIER LEAGUE



AZE

GƏNCLƏR VƏ
İDMAN NAZİRLİYİ



空手道



BAKU

2022

 ticket.az

2-4 Sentyabr, 2022

Ünvan: Heydər Əliyev adına İdman-Konsert Kompleksi



AZART FK



ÖVLADLARINIZIN SAĞLAM, AKTİV VƏ EYNİ ZAMANDA GÜCLÜ OLMASINI
İSTƏYİRSİNİZ? O ZAMAN ONLARI FUTBOL MƏŞQLƏRİNƏ YAZDIRIN!

ƏLAQƏ NÖMRƏSİ : +99455 869 08 08

WWW.AZART-GROUP.COM

Instagram icon AZART.FK

BOOOL
SÜTLÜ

Golf
MARAŞIM



MARAŞ'TA
ÜRETİM



Golf

Tadını Çıkar!



Handmade in Italy





MADE IN
AZERBAIJAN

FAKHRIYA
KHALAFOVA

Nuray
PARFUMS





Vip Rəhbər Dəstləri
Menecer Dəstləri
İşçi Dəstləri

Toplantı Masaları
Qəbul Masaları
Divanlar
Kürsülər və Oturacaqlar



Nərimanov rayonu,
Aşıq Molla Cümə 46b

(+994) 12 525 41 52
(+994) 55 208 97 82

www.offissa.com
salon@offissa.com

"PARK YASAMAL"DA TAM TƏMİRLİ MƏNZİLLƏR

aylıq

467 ₼
-dan
başlayan ödənişlə